

Mənim qəzetdə götürdüyüm əsas xətt ondan ibarətdir ki, metafizik baxımdan, bəlkə hətta ezoterik dərinlikdə Şərqi, cərəyanlaşma baxımdan Avropaya doğru gedək.

- Azər müəllim, "Ədəbiyyat qəzeti"nin baş redaktori təyin edilməyinizin nəticəlli tamam olmuşdur?

- İki illi.

- Bu iki ilə qəzeti fəaliyyətini necə dayırlardırınız?

- Mənə elə gəlir bunu siz dayırlardırınız, daha uyğun olar.

- Bos baş redaktor kimi qəzeti necə görürsünüz? Arzuladığınız sahifədən?

- Bunu üçün hələ çox iş görlümlədir. Bu işləri isə artıq yalnız mənə deyil, bu işləri görmük üçün tekcə "Ədəbiyyat qəzeti" yox, bətövülükde, Azərbaycan ədəbiyyatının özü çağşalırdır.

Düzdür, biz müxtəlif layihələr heyata keçirə bilərik, keçirip de, məsələn, Elmar Akimovun moderatori ilə "Mütəzakirə saatları", yuxud yəni onun təsəbbüs ilə bu həftədən etibarən başlanğıc "Təngid və mən" layihəsi - hənsi ki, ilə "Ədəbiyyat qəzeti"nda çap olunmuş həkayələr təqdimçilərin müzakiresinə veriliyək, Sərdar Aminin yeni məsləhəti ART müsahibələri. Mətanət Vahidin qeyri-ədəbiyyat adamları ilə səhərlərindən ibarət "Mütələməni dəbər ceviri" rubrikanı, Əyyub Qiyasın təqdimatında ədəbiyyat üzrə bütün nobelçilər və onların yaradıcılığının etibar edan silsilə yazarlar, sizin təqdimatınızda "Mən necə yazdım" olduğusun, dayırı şairimiz Dilisuzun təqdimatında türk poeziyisindən seçmələr və s... Amma bilsir necədi, ədəbiyyat ilk növbədə, əsərlər deməkdir. Mətni issa ədəbi cəməe yaradır. Keçən dəfə gələnlər biri yazmışdır ki, Azər Turan azca panceronu araladı və "Ədəbiyyat qəzeti" böyük sos-küyə səbəb oldu. Anına mən panceronu aralamadım, ona təybatıq adımları və tam, bütünlüq panceronan məmənəlməlidir, ədəbiyyat golməlidir - deydi düşündüm. Mənə elə gəlir ki, qəzətin indiki sahifəyədən həda üstünə sahifələrə qalxması üçün qəzətin baş redaktoru olaqar mən deyil, bùn gün Azərbaycan ədəbiyyatını yaranan insanlar məsuliyəti daşıyır.

- Məsuliyəti Azərbaycan ədəbiyyatına yüksəldik.

- Bəlli elə deyil? Mən inanırmışam ki, hər hansı dayırı bər mətnin mülliəti hərdən deşin ki, Azər Turanın monim yazımı saxlayıb vermemiş. Hər bir sebəb görə dayırı yazi qaytmır, təqdim olunan bütün dayırı motnaf qəzətdə öz yerini tapır. Düzdür, orda müxtəlif cərəyanları, istiqamətlərə dələr, amma onas olan matndır. Nəticə onaq onu deya bilarəm ki, bugünkü ədəbiyyatımız ona qəsiyyətindən "Ədəbiyyat qəzeti" de o sahifəyədir.

- Geri qaytardığınız, vermadığınız məaterialar da袖ur!

- O qədar cəxər ki, üst-üstə qalanmış o kağızlıra baxmağa adamın ürəyi golmır. Bu iki ilə tədrisim mülliət kontingenti da mənə belli olur. İndi Azərbaycanın kimilərin gerçək ədəbiyyatı möşəl olduğunu bütün aynılığı ilə görürəm.

- Yeni mülliətlərin Azərbaycan Yazuçular Birliyinin üzvü olmamaqlarını nəzəro almışınız.

- "Ədəbiyyat qəzeti", əlbəttə, Azərbaycan Yazuçular Birliyinin orqanıdır, amma bu qəzətin baş redaktori olaqar mən seçimimdən sərbəstom. Yazuçular Birliyindən de buna görə təkəp yoxdur. Əsas onun matndır, mən onlardan sonra buna Yazuçular Birliyi de qəbul edir, digərləri də. Bəzən hadisəm həqiqi adəbi mətnləri, bizi dünyaya çıxara biləcək matnları çap etməkdir. Bir de açığım biləmək istəsən, şəxson mən kimlərin AYB üzvü olub-olmadığını da qoşqı bilmirəm. Yazuçuların əsər dayırı olsun, yeter.

- Galin qəbul edək ki, qəzətdə bəzən kimsə yarınan, sahifəyi maqbul olmaq yaxşıdır da qırx. Deyəsən belə yazılmışın qarşısını bütünlükde ala bilmirsiniz?

- Bu, təkə menin deyil, ədəbiyyatımızın yaradıcılarından yarınan mülliətlərə hansısa təbii ki, qacmaq mümkün deyil. Dözürom, amma psixoloji təsirdən qaca biləməyənde belə yazıları verməye məcbur olurum.

- Nə mənəndə tasırı nazarda tutursuz?

- Sırf mənəvdir. Kiminəsənə olasıq yoxdur. Diger tərəfdən, belə mülliətlərə hansısa sarsıntınlı yardımçı üçün bəzən onları güzəstə getməyə məcbur oluram. "Ədəbiyyat qəzeti" 8 sahifə idi, ondan sonra 16 sahifəyə qalxdı. Bütün bu və digər prosesləri nəzərə alaraq onu 32 sahifəlik qəzet halına getirdim. Bildim ki, 8, yaxud 16 sahifədə görmək istədiyim sahifəyə nail olmayıyadım. "Ədəbiyyat qəzeti" öz tarixində ilk defədir və ilk idir ki, 32 sahifəlik bir qəzet kimi çap olunur. Türkiyə və MDB məskənindən 32 sahifə həcmindən naşr olunan ədəbiyyat qəzeti yalnız Azərbaycandır.

- Qəzətdə kadr dayışıklığı da elomisi-niz.

- Bəli. Elmar Akimovu və Mətanət Vahidi qəzətdə işləşət etdi. Onların layihələri və fəaliyyəti de qəzətin müsbət inicinçin saxlanmasına təkan verdi. İnsallah, növbəti il-dən kadr İslahatları davamlı olacaq. Mən baş redaktor galanda qəzeti ölçənən aparcı ədəbiyyat qəzətini özü təcavüzcə olmalıdır. Özümüz de görürsün ki, bùn qəzətimi birmənən şəkildə diqqət mərkəzində keçib.

Umumiyetlə, bir faktı deyim ki, "Ədəbiyyat qəzeti" satırda qalmayıvən və cox vaxt da asanlıqla elde edilmiş mümkin olmayan nadir qəzətlərə dərime çəvirilib.

- Tıraş na qədərdir?

- 1500. Buz tıraş 10 minde qaldırma bilsər. Amma eləcə canım gərək qəzətin abunənesi deyidir. Tıraşın artımasına tələbatı böyükdür. Tələbatın sebəbləri de müxtəlifdir. Əvvələ qəzətin bütün həqiqi ədəbiyyat adamlarının mebüv organını çevirməsi. Diger tərəfdən... Bu güməqədə "Sonan sonat" liniyindən principio tətbiq etməməmişdir. Tıraşın qədər "Sonan sonat" liniyindən principio tətbiq etdəm. Düzdür, bu principi tətbiq etməməmişdir. Çünki Sovetlər dövründə, həmin estetikanın qəbul etməyən bir dənəni yaşıdır. İndi isə, müstəqil ölkənin ədəbiyyatçıları. Mən millötümmən bağışlılıqın, ölkəmizin müstəqiliyyətinə söyklənir bəzək dərəcədən. Kramérin diqqətini cəlb etdən bir mühələzisə var: "Cox süklür, müsəs tarixçilər Sumér sənərlərinə təriyobis hesab etmirlər. Mirməhdə bəy, siz tövəşin edrisinizi, bu fikirlərin atı qatında hənsi mana qızılı? O monanı bizim çağdaş incələmələrə tətbiq et-sələr... yarlıyada uduruz. Şurəmdən bəzək üç sivilizasiya doğuslu. Təsəvvürlər, düşüncələr, münasibələr, paradigmalar hom dər dofa deyil, belək on min dofa dayışib. Bollamən üç böyük mədəniyyət mərhələsinin etibarlıdır. Zənhyyüt öz förlü aşqəməndən keçib-gəlşib. Ortada bəzə min illik bəzəmənmişdir. Bəzən qədər qəzətin kriteriyalarına uyğunlaşmaya başlayır.

- Amma oxcları elə dəsünür ki, AYB mühafizəkar qurumdur, ordu bəzək İslahatlarını etməsi mökmən deyil.

- Biliyəsiniz, cox vaxt baş redaktörələri AYB-ni bəhəne edirlər. Belə bir səz var, "son" təqdimat hazırla, alovunun göyləndən gəzələ". Mən hansı yolu getdiyimən fırıldırı-

yəm. İstiad etdiyim gerçək ədəbiyyatdı. AYB-dən isə hansısa məqəmdə yalnız normal iradələr və tqidlər olur.

- İrədlər kimlərdən golur, AYB roh-bərliliyindən?

- Bəzən hə. Amma amiranə deyil, dost tövsiyisi kimi.

- Təzliq neçə, varmı?

- AYB roh-bərliliyindən deyil, amma çap oluna biləmən mülliətlərən nə qədər deşəniz... Mənə, bəzən AYB roh-bərliliyini rəhat edən belə mülliətlərin davamlı sıxışdırılor.

O da maraqlıdır ki, lap yaxın keçmişdə kimisənə dövründə qəzətin zoşılıyından şikayət edən, yaxud başqa birinin dövründə qəzətde gedən ayaqyazı yəni bəh-bəhə öyənlər indi Azər Turanın redaktoru olduğunu "Ədəbiyyat qəzeti"ni zərribənə oxuyub qüsür astılarlar...

- Galin qəbul edək ki, "Ədəbiyyat qəzeti"nin mühafizəkar imic formalı-

Al mani özini höbs et!
Çünki san mani kəla etmidikə,
Məna salib çıxmadiqə,
İrzimə keçindikə
Na hürə ola biləcəm, nə da ifəlli.

Bu, XVI-XVII əsrlərdə yaşaması ingilis şairi Con Donneyn Tanrıya xitəban yazdırdı. Katolik döñünçün yaratydıdır. Siz müstəqillik döñünçünüzə yaxışın bunu bəzər bir şerri xatırlayırınzı? Mənə, xatırlamalsınız.

Mügəvəsli ədəbiyyat (türklər ona qarşılaşdırımda ədəbiyyat deyirlər) bu məsələləri öyrənmək üzündür.

Erotik deyilər şəhər gelinə. Nazim Hikmet deməşik. "Aba səir, bizim de bir çiç səzümüz var "aşka dair". O məretən biz de cəkənz birəz". Kim Yahya Kamalın "Nazor" şeri sahiviyəsindən bir şer yazıl qoydu ortaya, ki, bùn onu çap etmək! Yazmadılar, ortaya belə surət sonet vo sırf da estet mönətler

İstihad etdiyim gerçək ədəbiyyatdır



Şizi qəzətde açıq-saçılıq görmək, nəsə erotik möqəmə rast gəlmək olmaz.

- Çünki "Ədəbiyyat qəzeti"ndə adəbi kriteriya var. Bunu tam əməniliklə deyirəm, son illərdə oxuduğum və içərisində bəzən erotik motivlər olan və çap etdiyimizə qora qızandığım, buna görə hətta mühafizəkar adınlardırıbm bùn qədər ədəbiyyat nümunələri bəzə min il avvalın Şumer mətnlərindən çılgın toşvirlərin fonundan kifayət qədər sağlıq, sənək, antiliteratur və antiestetiklər. Kramérin diqqətini cəlb etdən bir mühələzisə var: "Cox süklür, müsəs tarixçilər Sumér sənərlərinə təriyobis hesab etmirlər. Mirməhdə bəy, siz tövəşin edrisinizi, bu fikirlərin atı qatında hənsi mana qızılı? O monanı bizim çağdaş incələmələrə tətbiq et-sələr... yarlıyada uduruz. Şurəmdən bəzək üç sivilizasiya doğuslu. Təsəvvürlər, düşüncələr, münasibələr, paradigmalar hom dər dofa deyil, belək on min dofa dayışib. Bollamən üç böyük mədəniyyət mərhələsinin etibarlıdır. Zənhyyüt öz förlü aşqəməndən keçib-gəlşib. Ortada bəzə min illik bəzəmənmişdir. Bəzən qədər qəzətin kriteriyalarına uyğunlaşmaya başlayır.

- Amma oxcları elə dəsünür ki, AYB mühafizəkar qurumdur, ordu bəzək İslahatlarını etməsi mökmən deyil.

- Biliyəsiniz, cox vaxt baş redaktörələri AYB-ni bəhəne edirlər. Belə bir səz var, "son" təqdimat hazırla, alovunun göyləndən gəzələ". Mən hansı yolu getdiyimən fırıldırı-

Yənə səni ürəkən sevərəm,
Və sevilməyi da istərdim.
Amma neyləyim ki,
dişəmninə (şeytan) nişanlıyım.
Ayı manı, dişyinərimi çöz
Ya da o döyüntüni kas.

- Başqa mətbə organeləri, saytlar bu dərəcədə mühafizəkar deyil. Qubul edirsinizmi?

- Başqa mətbə organeləri, saytları işim yoxdur. Bədər haqqında bə moqəd yazdım. Bodular "Les" şeri 150 il bundan qabaq Fransadən qeyri-adı bir hadisə kimi qarşılandı. Bodular o şerini gərə Fransa hökuməti nəşriyət məhkəməyə vermirdi. 150 ilə Azərbaycan ilən tərcümə olunmamus və şerini "Cılpaq söz" adı ilə qələpənən qələpənən etdik. "Cılpaq söz" qələpənən qələpə sözün estetikəsi olmur axı.

- Başqa mətbə organeləri, saytları işim yoxdur. Bodular haqqında bə moqəd yazdım. Bodular "Les" şeri 150 il bundan qabaq Fransadən qeyri-adı bir hadisə kimi qarşılandı. Bodular o şerini gərə Fransa hökuməti nəşriyət məhkəməyə vermirdi. 150 ilə Azərbaycan ilən tərcümə olunmamus və şerini "Cılpaq söz" adı ilə qələpənən qələpənən etdik.

- Fransadən indi də yeri gələndə hətta pornoqrafik asayı yazmış Misel Uelbek məhkəməyə verilir, təqib olunur. Bu gedisə Uelbekli do 150 il sonra çap edir. Bələ qırx bùz Fransadan 150 il geridəydi.

- Ona qızaq fransızlı bə basımdan bizindən on a ziqi miil ilə geri qahr. İfrat açıq-sa-

